

Biz onu Sarabski kimi tanısaq da oşl soyadı Rzayev olub. Hüseynqulu Sarabski deyəndə insanın ağlına Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" u gəlir. Əsərin sevilməsinin səbəblərindən biri bəlkə də ilk milli opera olmaqla yanaşı, İsləm dünyasında da bir ilkə imza atması oldu.

Hüseynqulu Rzayev 1879-cu ildə Bakıda dünyaya göz açıb. Uşaqlıqdan müsiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatırlarında yazdığı kimi "məhərrəmlik vaxtında dini havalar oxuyar,



HÜSEYNQULU SARABSKI
1879 - 1945

Bu gün onun xatırə günüdür

mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliliklərində, toydayıramda muğamlara, mahnilara qu-laq asar, öyrənərdi". O, aktyor kimi tanınmaqla yanaşı, həm də rejissor, pedaqqoq, opera müğənnisi kimi müxtəlif sahələrdə imzasını qoyub. Təxəllüsünün Sarabski olmasının isə maraqlı tarixçəsi var. Belə ki, 12 yaşlı Hüseynqulu Mirzə Fətəli Axundovun "Sərgüzəsti-Vəziri-Xani-Lənkəran" əsəri əsasında qoyulmuş "Xan Sərabi" tamaşasını izlədikcə böyüyəndən sonra Sarabski özünə təxəllüsünü götürəcəyini müyyəyənləşdirir. Və beləliklə, Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən adətəkan verir. Hami onu Rzayev deyil, Sarabski kimi tanımağa başlayır...

"Şeytan əməli" yoxsa aktyor?

Sarabski teatra çox çətin bir vaxtda - teatrın "şeytan əməli", "kişiyə yaraşmayan iş" adlandırılduğu dönmədə gəlib. Ancaq bu ifadələr onu fəhlə işlədiyi vaxtlar qazandığındı dəftər, kitaba verməkdən çəkinmişdi. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini ele

həmin an dəqiqləşdirir. Bununla da səhnəyə olan həvəsi bütün həyatının dəyişməsinə, tanınmış sənətçi olmasında böyük rol oynayır. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində Nəriman Nərimanov, Əbdürəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Cahangir Zeynalov digər ziyalıların da əvəzsiz rolu olub. N. Nərimanovun "Dilin bələsi" pyesi, Sarabskiyə səhnə bacarığını göstərməyə təkan verən, aktyorluq həyatında isə ilk addımı olan əsər olub. Hüseynqulu Rzayev təkcə milli repertuarda deyil, eləcə də Şekspir, Heynenin, Şillerin, Qoqolun dilimizə tərcümə olunaraq qoyulmuş tamaşalarında da öz məharətini göstərməyə nail olub. Ancaq Sarabskinin bu qədər tanınmasına, xalq tərəfindən sevilməsinə səbəb "Leyli və Məcnun"dur.

Şərq və Qərbin müsiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəyovun başqa opera və operettalarında - "Əsl və Kərəm", "Şeyx Sənan", "Şah Abbas və Xurşidbanu", "Rüstəm və Söhrab", "O olmasın, bu olsun", "Ər və arvad", Müslüm Maqomayevin "Şah İsmayıllı"nda, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində ilk ifaçı olub.

Təkrarolunmaz Məcnun...

Məcnun rolu Sarabskinin yaradıcılıq həyatında kulminasiya nöqtəsi oldu. Üzeyir Hacıbəyovun diqqətini cəlb edən Hüseynqulu bəy nə az, nə çox 400 dəfə öz qabiliyyətini bu rolda sərgiləyib. Hüseynqulu Sarabski tez bir zamanda ümumxalq məhəbbəti və şöhrət qazanır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzun-

Üzeyirin ilk "Məcnunu"...

Sarabski, yoxsa Rzayev?

müddətli dolğun səhnə foaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Adı əsrin müasirləşən, sənət əleminin simvollarından birinə çevrilən, tarixi yaradan sənət fədailərindən biri kimi çökilir. Zamanında aktyorluq sənətinə dırnağarası baxanların teatra, incəsənətə münasibətini kökündən dəyişdirdi. Sarabskinin dediyi kimi "vaxtılı məni barmaqla göstərən, tənə ilə baxanlar indi "Məcnun" deyə çağıräraq alqışlayır, hörmətə qarşılaşırlar". Siravi insanlarla yanaşı, ədəbiyyatçıların, təqnidçilərin də fikirləri Sarabskidən yan keçmir. Ədəbiyyatşunas Əziz Şərifli Sarabskinin Məcnunu haqqında bunları deyib:

"Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən damarlara işləyən müsiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarını durmadan axırdı. Qəlbimi isə qəribə hissələr doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolini böyük məharetlə oynadı. O, Məcnun surətini səhnədə tam mənəsi ilə canlandırdı".

Hüseynqulu Sarabski sovet dövründə müxtəlif adlar və mükafatlara layiq görülüb. Azərbaycan SSR xalq artisti fəxri adı 1932-ci ildə, "Qırımızı əmək bayrağı" ordenini isə 1938-ci ildə alb. Sarabskinin film sahəsində də əvəzsiz rolu olub. Təkrar-təkrar izlədiyimiz "Arşın

mal alan", "Səbuhi", "Məhəmməd Füzuli", "Daşdan tikilmiş şəhər" kimi filmlər bu sıraya daxildir. İstdədi dillərdə gəzən Sarabski bir sıra əsərləri ilə də ədəbiyyat tariximizdə iz qoyub. Belə ki, "Bir aktyorun xatırələri", "Köhne Baki", "Hüseyn Ərəblinskinin tərcüməyi-hali", "Cəhalət", "Axtaran tapar", "Nə tökərsən aşına, o çıxar qarşına" əsərləri Hüseynqulu Rzayevin qələm nümunələridir. Bütün gücünü isə Azərbaycanda teatrin inkişafına həsr etmiş bu insanın həyat xatırələri "Köhne Baki" kitabında əksini tapıb.

Böyük incəsənət xadimi 1945-ci ilin bu günü Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib.

İncəsənətə olan istedad nə pulla alına, nə də sonradan aşılana bilməz. Bu nüfuzlu Sarabski soyadını daşıyan İsfar Sa-



rabskiyə şamil etmək olar. O, incəsənət sahəsində babasının yolunu davam etdirir, ölkə hündüdərini aşaraq, dünyaya istedadını sərgiləyib. O, pianoda ifa etdiyi əsərləri ilə dönyanın ən nüfuzlu konsert salonlarında çıxışlar edir, insanların sevgisini qazanır.

Azərbaycan teatr sənətinin inkişafı naminə təqdirəlayiq fəaliyyətini nəzərə alaraq Hüseynqulu Sarabskinin anadan olmasının 140-ci ildönümü qeyd etmek məqsədi ilə 4 mart 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.